

"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərinə rəhbər tutaraq **qorara alıb**:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məccəlisinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493; № 7, maddə 8 (Cild I); 2024, № 7, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci maddənin ikinci cümləsinə "publik hüquqi şəxslər," sözlərindən sonra "siyasi partiyalar," sözləri oləvə edilsin;

3.2. 5.4-cü maddəyə "nizamnaməsi," sözündən sonra "siyasi partiyalara münasibətdə, həmçinin programı," sözləri oləvə edilsin;

3.2.2. 5.4.5-ci maddədə "partiyada rəhbər orqanlarının" sözləri "partiyannı" sözü ilə əvəz edilsin;

3.2.3. aşağıdakı məzmunda 5.4.5-1-ci maddə oləvə edilsin:

3.3. 11.3-cü maddə üzrə:

3.3.1. 11.3.2-1-ci maddəyə "nizamnamələrdə" sözündən sonra "(siyasi partiyalara münasibətdə olaraq programlarında)" sözləri oləvə edilsin və həmin maddədə "vo yerli özüntüdürü orqanlarının" sözləri ", yerli özüntüdürücəm orqanların vo vəzifəli şəxslərin" sözləri ilə əvəz edilsin;

3.3.2. aşağıdakı məzmunda 11.3.3-3-cü maddə oləvə edilsin:

3.4. 12.8-ci maddə üzrə:

3.4.1. 12.8.3-2-ci maddədən "siyasi partiyalar," sözləri çıxarılın;

3.4.2. aşağıdakı məzmunda 12.8.3-3-cü maddə oləvə edilsin:

3.5. 14.1-ci maddənin birinci cümləsinə "payları" sözündən sonra ", siyasi partiyaların üzvlərinin reyestri" sözləri və aşağıdakı məzmunda üçüncü cümlə oləvə edilsin:

3.5.1. 14.1.2-ci maddədə "partiyada rəhbər orqanlarının" sözləri "partiyannı" sözü ilə əvəz edilsin;

3.5.2. 14.2.3-ci maddəyə "sayı," sözündən sonra "siyasi partiyaların üzvlərinin reyestri," sözləri oləvə edilsin;

3.6. 17-ci maddə üzrə:

3.6.1. mətni 17.1-ci maddə hesab edilsin və həmin maddədə "orqan" sözü "orqanının müyyən etdiyi orqan (qurum)" sözləri ilə, "orqanın" sözü "orqanının müyyən etdiyi orqana (quruma)" sözləri ilə əvəz edilsin;

3.6.2. aşağıdakı məzmunda 17.2-ci maddə oləvə edilsin:

3.7. 18.2-ci maddəyə "payları" sözündən sonra ", siyasi partiyaların üzvlərinin reyestri" sözləri oləvə edilsin;

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Prosesual Məccəlisində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493; № 7, maddə 744) 51-ci maddəsində "partiyada rəhbər orqanlarının" sözləri "partiyannı" sözü ilə əvəz edilsin.

Maddə 3. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 125.2-ci maddəyə "nizamnaməsi" sözündən sonra "programma" sözü oləvə edilsin;

3.2. 126-ci maddə üzrə:

3.2.1. 126.1-ci maddəyə "nizamnaməsi" sözündən sonra "siyasi partiyalar" sözlərini oləvə edilsin;

3.2.2. 126.2-ci maddəyə "foaliyyətin dayandırılması" sözləri oləvə edilsin;

3.2.3. 126.3-ci maddənin birinci cümləsində

2.1. 126.2-1. siyasi partiyaların fealiyyətin dayandırılması 2 aydan 6 ayadək müddətənən dayandırılması barədə;

2.2. 126.2-1.2. siyasi partiyaların loqvi barədə;

2.2.3. 126.3-ci maddənin birinci cümləsində

2.2.1. adına, 126.1-ci maddəyə və 126.2-ci maddənin birinci cümləsində "loqvi" sözündən əvvəl "foaliyyətin dayandırılması" sözləri oləvə edilsin;

2.2.2. aşağıdakı məzmunda 126.2-1-ci maddə oləvə edilsin:

2.2.3. 126.2-1. Məhkəmə orzucığının iddiası əsasında "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun uyğun olaraq aşağıdakı qararlardan birini qəbul edə bilər:

2.2.3. 126.2-1.1. siyasi partiyaların fealiyyətin 2 aydan 6 ayadək müddətənən dayandırılması barədə;

2.2.3. 126.2-1.2. siyasi partiyaların loqvi barədə;

2.2.3. 126.3-ci maddənin birinci cümləsində

<p



Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib

Dekabrin 9-da Heydər Əliyev Fondu vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya institutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutunu (6 sayılı doğum evi) ziyarət edib.

AZƏRTAC xəbər verir ki, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan yaşlıların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondu vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.

Leyla Əliyeva torofindən hor iki tibb müəssisəsinə yüksəkənlikliliyi təmənnət etdi. Cəfərliyi cihazları, kəvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.



Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik" adlı sərgi açılıb



Dekabrin 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykeltarş Dotun Populanın (DotunPopoola) "Yenidən doğulmuş gözəllik" (Reclaimed Beauty) adlı fordi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyası çox məşhurlaşmış. Bildirlilər ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sorgülənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək mərkəzdə təqdim olunacaq. "Əminəm ki, Heydər Əliyev Mərkəzində qələn qonaqlar bu əsərləri çox bəyənəcəklər", - deyə Anar Ələkbərov qeyd edib.

Heydər Əliyev Mərkəzinin direktoru dəqiqət qədərdir ki, bu sərgi mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur. O, mərkəzdə açılan sərgilərdə foal təmsil olunduqlarına görə iştirakçılarla təşəkkürünü bildirib.

Nigeriyalı heykeltarş Dotun Popula sərgidə heykəltəraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olduğunu söyləyib.

"Təkrar emal olun-

presidenti Leyla Əliyevdir. Ekspozisiyada rəqəmsal installyasiya, rəsm, grafika və heykəltəraşlıq nümunələrin daxil olmasına, türümüldür 120-dən çox əsər təqdim olunur.

Qeyd edək ki, Dotun Populanın sayca 7-ci fordi sərgisi Azərbaycanda "Yasıl dünya" namı ilə təqdim olunur. Heykeltarş əsərlərini onənəvi materiallardan deyil, sonayə tallantılarına çəvrilmiş metal hissələrdən hazırlanır. Həmçinin metal parçaları işləməli insanlar tərəfindən ianə edilən materiallardır. Müəllifin sözlərindən görə, əsərlər hər bir şəxsin incəsənət üçün bağışladığı töhfəni görməsi bu əsərlərə daha da cəlbəcəlilik qatır.

Dotun Populanın bedii təqdimatında insan, heyvanlar, aləmi, neqliyyat və s. vəsaitlərin işləmənin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər təllantıya çəvrilmiş "heç nə" dən zövq oxşayaq gözəl sonər nümunələri yaradıb.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA "Ana təbiət" (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və "Öz töhfəni ver!" (Participate!) sərgisində baxışlı.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Təroflor Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondu vitse-

prezidenti Leyla Əliyevdir. Ekspozisiyada rəqəmsal installyasiya, rəsm, grafika və heykəltəraşlıq nümunələrin daxil olmasına, türümüldür 120-dən çox əsər təqdim olunur.



Qalibiyətin tantənəsi



İlham Əliyevin 4 il önce keçirdiyi Zəfər paradi böyük Qələbənin nidası oldu

Dörd il önce, 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra dekabr ayının 10-da paytaxtın Azadlıq meydanında tarixi hadisə gerçəkləşdi. Savaşdan qalib ayrılan, gicə ilə dünənən qüdrətli silahlı birləşmələri sırasında yer alan Azərbaycan Ordusunun Zəfər paradi keçirildi.

Bu parad Mütəffəvli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilmez Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsinin təntənəli nümayisi idi.

Hərbi orkestri soslöndirdiyi Zəfər marşının səslənləri altında silahlı qüvvələrimizin şəxsi heyəti Azadlıq meydanında qırıllar adımlarla yürüdü.

Noyabrın 8-də Şuşaya sancılan bayraqımız Azadlıq meydanında dağlıqlardırıldı. Hənsi ki, buna Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərdən xeyli öncə söylemişdi. Paradda da həmin fikri bir daha xatırladı: "Bu paradin xüsusi önməi var. Bu, Zəfər paraddıdır. Bu, tarixi hadisədir. Paraddaların birində mən demədim ki, parada 2016-ci ildə Lələtpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Deməşdən ki, gün galacak və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayraqı Azadlıq meydənına gətiriləcək və bu gün göldü".

Zəfər paradi - qürur, şərəf və ləyaqət simvolu

Zəfər paradi təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyildi. Bu,

həm də bölgədə erməni faşizminin möhv edilməsinin nümayisi idi.

Bu günü düz 30 il gözəldik. 30 ildə çox aclar çəkdik, faciələr, məşəqqətlər gördük. Müstəqilliyimizi belə elimizdən almaq istedik. Amma bacarmadılar. Azərbaycan illerlə iki standartlara, təzyiqlərə məruz qalsa da, ayaqda durmağı bacardı. Ona görə bacardı ki, qotiyətli, principial rəhbər, xalqın sözünü deyən, güvənilən Lideri, onası da Mütəffəvli Ali Baş Komandanı var...

Düzdür, 10 dekabr tarixinə qədər Azadlıq meydanında hərbi paradalar keçirilmişdi. Ancaq həmin paradılarda nümayiş olunan hərbi texnikalara xəbər xəyal qururdı, arzu edirdik ki, kaş, bu texnikalar bir gün savaş meydənində yürüsün, Qarabağımız işğaldan azad edilsin. O günə do gərmək bizlər nəsib olub. Bakının baş meydanında keçirilən Zəfər paradi ordumuzun qüdrətinə, Ermənistannın rəzilliyinə dünyaya nümayiş etdi. 30 il müdudətində ordusunu haqqında "miflər" yaranadı, "keçilmiş sedləri" ilə öyünen ölkənin silahlı birləşmələri, "dağılmaz-keçilməz" sedləri 44 günü Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Zəfər paradi azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu oldu, ermənilər üçün isə mögləbiyyət, rezillik kimi yaddaşlarında qaldı.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, rakət və artilleriya qırıcıları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin qüdrətinə nümayiş etdirilməsi yanaşı, həm də onu göstərdi ki, bundan sonra

rəddə, həmcinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ola keçirdiyi hərbi qonimotlərin bir qismi də nümayiş etdirildi.

Regionun modern silahlı qüvvələri

Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibində bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlerinin, hərbi birləşmələrin bölmələri, hərbi todris müəssisələrinin kursantları keçdi. 44 günlük mühabirəbədə qoləbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var.

Müdafia Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini temsil edən qoşunları bu mühərabəde qarsılıklarında duran vozifələri layiqinə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Koşfiyyat Xidmətinin bölmələri öz vozifələrinin uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdi. Təsədüfi deyil ki, Mütəffəvli Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər bir əməkdaşı yüksək orden və medallarla təltif olundu.

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini boyan etməkə yanaşı, bu parad həm də ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Hərbi paradda nümayiş etdirilən ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qırıcıları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin qüdrətinə nümayiş etdirilməsi yanaşı, həm də onu göstərdi ki, bundan sonra

heç kənər bir dəha Azərbaycanla güclənən təzziyə dili ilə dəmirə biləməz. Hər kəs bildi ki, Azərbaycanın rəsədəti ordusu, peşəkar əsgər və zabitləri, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var.

Bu gün xalqımız Zəfər Paradının dördüncü ildöñümünü böyük qürur hissi ilə qeyd edir. Müasir tariximizə qızıl hərflərlə yazılmış bu misilsiz hərbi nüfuzun haqqında yüz illər sonra da iftixarla danişlaçaq, yazılıacaq və bu unudulmaz mütədə goləcək nəsillərə ermənək kimi ölürləcək.

Ümumiyyətə, hərbi parad dövlətinin gücünü və vətəndaşların qırurunu nümayiş etdirən bir qərasidə, mərasim, xüsusi ilə Zəfər paradi. Azərbaycan üçün bu, sadəcə, mühabirəbədə qazanılan Qələbə deyil, həm də həqiqi, ədəl, ədəl təsədüfi deyil.

Zəfər paradi həm də Ermənistana və onun havadarlarına mesaj oldu.

Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra əgər erməni faşizmi bir dəha baş qaldırsa, nəticə eyni olacaq. Yenə "demir yumruq" onların belini qıracaq. Əgər mögləb ölkə sülh müqaviləsinə imzalanmadan imtina edib taxribatlar törətməkə davam edəcək, Hindistan, Fransadan və digər havadarlarla rəddələri hərbi texnikaları, silah-sursatları da möhv edilərək qəlebənin simvolu olan Hərbi Qonimotlər Parkında dünyaya nümayiş etdiriləcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

**Əsas hədəf
Cənubi Qafqazdır**
Ermənistani silahlandıran havadarlarının məqsədləri bəlliidir

"Ermənistanda postmüharibə dövründə yaşananın, xəsənəfəsişist təfəkküründən qaynaqlanan revansızım iddiaları sübuta yetirir ki, ermənilər uzun illərdən bəri düşüncələrdən kək salan zəbərlər ultramillətçi ideyalar dan xilas etmək lazımdır. "Mən Yer Kürsündəki ilahi izləri öz erməni soyundan oxudum, gördüm, ödüm, tazim etdim - Texakrona əvvəldim", - deyən faşist Qaragın Nijden taliminə girov düşərək bölgədə münaqişə katalizator funksiyasını yerinə tətirən ermənilərin xilası Cənubi Qafqazda tarixi və çağdaş realılıqları qəbul etməkdən, bırgayaşış qaydaların mönimləşmədən ibarətdir".



Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputati Elçin Mirzəbəyli deyib. O bildirib ki, oks-toqzırda Ermenistan dəha acı naticələrə çoxşamalı olacaq. Ermenistan siyasetçilərinin uzun illər boyu ölkə vətəndaşlarına danışdıqları yalanlar, beynlərə sopilen ideoloji zəhor ermənilərin müyyən bir hissəsinin şürunu elə örtüb ki, hətta regionda hər kəsin tanış ola biləcəyi qüvvələri nisbetini, demografik vəziyyəti, hərbi və iqtisadi potensialı görmək və müqayisə etmek belə istəmirlər. Kollektiv Qərb isə hər zaman olduğu kimi, revansızımın doğurduğu və realılıqların dərk edilməsə maneə yaranan uluqaraq horəket etməsi, rəsmi İrovyan davamlı sülhdə maraqlı olmadığını nümayiş etdirir", - deyə deputat eləvə edib.

E. Mirzəbəyli qeyd edib ki, bəzi Qərb dövlətləri və onların diktəsi altında horəket edənlər bu marionet ölkənin ərazisində Xəzər hövzəsi, Mərkəzi, Qərb Asiya ölkələri, o cümlədə Rusiya əleyhim istifadə etmək və Cənubi Qafqazın xarici müdaxilələrə, geosiyasi qarşışdırma-lara əlavə qalmaşış üçün Ermenistanı silahlandırırlar. Qərbin digər möqədi təkə Cənubi Qafqazda deyil, bütövlükde keçmiş SSRİ məskənə műdafiə etməkədən ibarətdir. Qərb ölkələri, eləcə də onların blokdan-kanar müttəfiqləri bu addımlarla Rusiyanın təsir dairəsində çıxmaga töhrək olunan ölkələr üçün alternativ silah tədarüküsünü əvvəlməklə, həm də Moskvadan bu istiqamətdəki dominanlılığını zorba vurmaq istyirərlər. Amma onas hədəf Cənubi Qafqazdır və Qərb Əsyanının on həssas və strateji bölgəsinə daşınmaqla subregional və regional təhlükəsizlik mexanizmlərinə, qarşılıqlı faydalılıq prinsipini üzərində qurulan, enerji, logistika və digər sahələri əhatə edən ineqrasiya prosesinə zərər vurmağa çalışır.

Əsmər QARDASXANOVA,
"Azərbaycan"

İrəvanın militarizasiya siyasəti bölgədə münaqişə riskini artırır

Ermənistən yenidən silahlanması Azərbaycan tərəfindən haqlı olaraq təhdid kimi qiymətləndirilir

Cənubi Qafqazda münaqişə ocağının qalmasında, gərginliyin artmasında maraqlı olan Qərb bölgə dövlətlərinin istifadə etməyi çələşir. Qərb Gürcüstən planından başqa, əlində oyuncaya çevrilən, daha asan vasitə olan Ermənistən ali ilə yürüdüyü məkrələ planlarından əl çəkmir.

Azərbaycan və Ermənistən arasında sülh istiqamətində danışçıların getdiyi vaxtda bözi ölkələrin Ermənistənə yeni silahlardan vəsəti, raket kompleksləri ilə təmin etmək niyyətləri də onların məkrələ məqsədlərindən xəbor verir. Ermənistəndəki müsahidə missiyasının da oməli, məqsədi evvelənə bollidir.

Qərb döştəyi ilə şəhərədə müsahidə edilən aktivləşmə Ermənistənə yeni mühərbiyyət hazırlaşdırma bir dəha göstərir. Pəşinən Azərbaycanla mühərbiyyət istəməyini desə də, Avropanın bözi rəsmiləri çıxişlarında Azərbaycanla Ermənistən arasında sülhün yaranmasına maraqlı olduğunu da vəstək göstərməyə hazır olduqlarını bəyən etərəfə də, deyilən sözlərin həqiqəti oks etdirməyidi, oməldə təməkənənək.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Motin Məmmədli qəzetiçimiz açıqlamasında bildirib ki, Ermənistən silahlanması masnəsi ölkə arasında davam etməkədən əsas mənələrdən biri kimə qəbul edilir: "Bu da tosədüfi deyil, çünki Ermənistən vaxtı Azərbaycan torpaqlarını işğal edərək otuz il orzında təcavüzü davam etdirmiş ölkədir. Azərbaycan və Ermənistən arasında hələ sülh müqaviləsinə imzalanmayıb, bölgədə davamlı sülhə nail olunmayıb. İki ölkə arasında münasibətlərin normallaşdırılması, sülhə hissəsinin razi-laşdırılması ilə bağlı danışçılar prosesi davam edir. Lakin hələ Ermənistən konstitusiyasında daxili qanunvericilik sonərlərdən Azərbaycanca qarşı ərazi iddialarını entifa edən məqamlar deyilmişən olaraq qalıb. Bütün bunların fonunda Ermənistən yenidən silahlanması Azərbaycan tərəfindən haqlı olaraq təhdid kimi qiymətləndirilir".

Ermənistən hər il hərbi büdcəsinə artırıldıqını deyən M. Məmmədli bildirib ki, bi il bədəni 20 faiz artırıb. Ermənistən müxtəlif ölkələrlə hərbi məmədşələrini dərinləşdirir, yeni öldürütəcək silahlar alır. Fransa, Hindistan kimi bözi ölkələr Ermənistən silahlanmasında yaxından iştirak edirlər. Bütün bunlar Ermənistəndə onsuza dəməcədən revansızım meyillərini dərhal artırır. Ekspert vurğulayıb ki, Ermənistəndə həm revansızım meyillərinin güclənməsi, həm silahlanma, hətənəkli militarizasiya siyaseti bölgədə yeni münaqişə risklərini artırır.

Ə.QARDASXANOVA,
"Azərbaycan"

Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuliye, Şuşaya, Xankəndiyə və Xocalıya səfər ediblər

Milli Məclisə "Parlementizm: ənənələr və perspektivlər" mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmiş arazilərindən sofar ediliblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən bildirilər ki, nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komito sədrləri Polad Büləbəoğlu, Əhliman Əmirəslanov, Səməd Seyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşəyiş ediblər.

Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Qonaqları qarsılayan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin ömekdaşları onlara hava limanı barədə məlumat veriblər. Sonra Füzuli şəhərinə gələn Beynəlxalq Parlament Konfransının iştirakçıları burada erməni barələrinin izləri ilə tanış olublar.

Qonaqların Şuşaya ilə tanışlığı, Azərbaycanın tanmış şəxsiyyətləri olan Nətəvan, Bülbül və Üzeyir boy Hacıboylının güllələnmış heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydənindən başlayıb. Nümayəndə



heyəti sonra Bülbülün ev-muzeyi, dəvarları ilə tanış olublar. Parlamentarılər İsa bulağına və Xan qızı bulağına da baş çəkiblər. Sonra qonaqlar Xankəndi şəhəri, Xankəndi şəhər meydəni və buradakı Qarabağ Universiteti ilə tanış olublar. Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamla-

"Azərbaycan"



10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür

İnsan hüquqlarının qorunması istiqamətində Azərbaycan çox mühüm addımlar atır

Tarixin səhifələrində insanlar üçün əlamətdar günlər çoxdur. Belə günlərdən biri də dekabrin 10-dur, 74 ildir ki, həmin gün dünəndə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu günün tarixində nəzər salanda öyrənirik ki, "Bütün insanlar azad və bərabərdir" tezisindən əsaslanan Birleşmiş Millətlər Təşkilatının Baş Assambleyində 10 dekabr 1948-ci ildə bi-günű İnsan Hüquqları Günü olaraq qəbul edib. İnsan hüquqlarının qorunmasına əhəmiyyətinə nəzərən BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə dekabrin 10-nu gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib.

Azərbaycan dövlət müstəqilliyini bərpə etdiğindən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu yoluñən şəhərəkəm BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, həm də bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yoluñən qəbul edilmiş Konstitusiya ələkəməzə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətə yeni mərhələsinin başlanmasına təkan vermişdir.

Dünyada yaşayan bütün insanların doğuldugundan təxminən 100 il əvvəl toxunmaz hüquq və azadlıqları var. İnsan hüquqlarının əsas qayəsi yer üzündəki bütün insanların eyni hüquq malik olmalarını şəkildə göstərir. Bu hüquq və azadlıqlar şəxsin comiyiyət və digər şəxslər qarşısında məsuliyət və vəzifələrini də müəyyən edir. Vətəndaşın hüquqları dövlət tərəfindən etibarlı şəkildə qorunur. İnsan haqları ələkələrin konstitusiyalarında əsas hüquqların və beynəlxalq razılışmaların köməyi ilə bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunişdirilmişdir. İnsan haqları bütün insanların eyni haqqaya malik olmasının uyğunluğunu təsdiq etməyi qəbul etmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunişdirilmişdir. İnsan haqları bütün insanların eyni haqqaya malik olmasının uyğunluğunu təsdiq etməyi qəbul etmişdir.

Dərinindən dəqiqet yetirdikcə görürük ki, insan hüquqları insanlar üçün en etibarlı qoruyucudur. Qəbul olunmuş qanunlar insanların müdafiəsindən dayanaqmaqla yanaşır, həm də onlara comiyiyətde, həm də onlara qanunişdirilməsi. İnsan haqları bütün insanların eyni haqqaya malik olmasının uyğunluğunu təsdiq etməyi qəbul etmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunişdirilmişdir. İnsan haqları bütün insanların eyni haqqaya malik olmasının uyğunluğunu təsdiq etməyi qəbul etmişdir.

İnsan hüquqları ideyəsinin əsasında dayanan iki başlıca amil insan layaqəti və bərabərliyi. İnsan layaqəti və bərabərliyi insanlara verilən on yüksək dəyərdir. Bu dəyər beynəlxalq konvensiya və qərarlar-

üzdə qanunvericilik aktları üzrə Müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası konstitusiyası Qanununun tətbiq edilmişsi barədə forman imzalanmışdır. Göründüyü kimi, insan hüquq və azadlıqlarına dəqiqet və qayğı daim dövlətimizdən dəqiqet mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rələni oynamış "İnsan hüquqlarının müdafiəsi" dair Dövlət Programı, "Azərbaycan Respublikasında İnsan Hüquqları Bəyannaməsindən irəli gələn bütün əhdələr yoksos soviyyədə yerinə yətirilir. Əlkəmiz insan hüquqları sahəsində osas beynəlxalq sənədlərə qoşulmaqla yanaşın, onlardan irəli gələn müddədələrin həyataya keçirilməsi istiqamətində beynəlxalq toşkətlərlərə six oməkdaşlıq edir. Bu toşkətlərlərin sırasında BMT-nin insan hüquqları sahəsindən fəaliyyət göstərən bir sıra qurumları mühüm yer tutur.

İnsan hüquqları və əsas azadlıqların tomin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlər yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə əvəzəs təhfələri vər. Azərbaycan 2006-ci ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub.

Əlkəmiz müstəqilliliq qazandıqdan sonra Azərbaycanda azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının hərtərəfli şəkildə tomin olunması istiqamətində dəqiqet mədəmlər atılmışdır. Ümummülli Lider Heydər Əliyev 1998-ci ildə imzaladığı səroncama mətbuatın dövlətin nəzarət mexanizmi olan senzurəni ləğv etməklə azad, müstəqil KİV-in inkişafı üçün onların qarşısında geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli səroncama ilə iyunun 18-nin əlkəmizdə İnsan Hüquqları Günü elan edilmiş Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımdan böyük əhəmiyyət daşıyır. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: geleceyə baxış" inkişaf Konsepsiya da insan hüquqlarının səmorolularının qorunması üçün yeni comiyiyətə imkan vo perspektivlər açmışdır.

Ümummülli Lider Heydər Əliyevin əsasını qoymuş qaydaları ilə 1998-ci il 18 iyun tarixli səroncama ilə iyunun 18-nin əlkəmizdə İnsan Hüquqları Günü elan edilmiş Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımdan böyük əhəmiyyət daşıyır. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: geleceyə baxış" inkişaf Konsepsiya da insan hüquqlarının səmorolularının qorunması üçün yeni comiyiyətə imkan vo perspektivlər açmışdır.

Ümummülli Lider Heydər Əliyevin əsasını qoymuş qaydaları ilə 1998-ci il 18 iyun tarixli səroncama ilə iyunun 18-nin əlkəmizdə İnsan Hüquqları Günü elan edilmiş Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımdan böyük əhəmiyyət daşıyır. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: geleceyə baxış" inkişaf Konsepsiya da insan hüquqlarının səmorolularının qorunması üçün yeni comiyiyətə imkan vo perspektivlər açmışdır.

sodilə çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Hazırda Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Təbiidir ki, buna əlkəmizdə insan hüquqlarının müdafiəsinə tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rələni oynamış "İnsan hüquqlarının müdafiəsi" dair Dövlət Programı, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqlarının qorunması sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

la daim etibarlı şəkildə qorunur.

Azərbaycan Avropanın Şurasına üzv olduğunu sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

Azərbaycanda insan hüquqları sahəsindən sonra bu istiqamətə dərhal əlavə edilmişdir. Ombudsman haqqında konstitusiya tomin qəbul edilmiş, bunun mərafətini tomin edən müükomməl qanunvericilik bazasının yaradılmasına imkan vermişdir.

A

